







GÖY QURŞAĞI


UŞAQ JURNALI
2(50) mart-aprel 2015



MƏNİM
RƏNG
DÜNYAM


MƏMMƏDOVA GÜLSƏNƏM





2003-cü ildə Bakı şəhərində anadan olmuşam. Bakı şəhəri Nəsimi rayonu 5 sayılı tam orta məktəbin 6b sinifində oxuyuram. Uşaqlıqdan şeir oxumağı və rəsm çəkməyi çox xoşlamışam. Dəfələrlə məktəbimizdə keçirilən müxtəlif şeir və rəsm müsabiqələrinin qalibi olmuşam. Çəkdiyim rəsmlərdə ən çox öz fantaziyalarımı canlandırıram.

Yaxşı şəkil çəkmək üçün təbiətin qoynunda daha çox oluram. Dənizə baxmağı, payızda meşədə gəzəndə ayaqlarımın altında qurmuş yarpaqların xışlılığını eşitməyi, qışda ləngər vura-vura uçuşan qar dənəciklərini, yazda ağacların çiçəkləməsini, yayda səhər tezdən günəşin şüalarının Xəzərin sularında bərq vurmasını seyr etməyi çox sevirm. Yəqin elə buna görə, mən gördükələrimi ağ vərəqdə canlandırmağı xoşlayıram. Büütün bunlarla yanaşı çalışıram dərslərimi yaxşı oxuyum və məktəbin ictimai işlərində iştirak edim. Mən belə düşünürəm ki, bütün fənləri oxumaq lazımdır. Çünkü bütün fənlər bir-biri ilə əlaqəlidir.






Bir hafta boyu kitab sevinci



Ay dostlar, baxmayın ki,
hörümçəyəm, amma
adətim üzrə, hər yerdə
varam. İnanırsınız,
kitablara başım elə qarışib
ki, az qala tor qurmağın
incəliklərini də
umutmuşam. Məndə günah
yoxdur. Belə bir kitab
həftəsində hansı hörümçək
olsa, tor qurmaq ağlına
belə gəlməz. Yəni martin
2-də F.Köçərli adına
Respublika Uşaq
Kitabxanası və TİKA-nın
birgə hazırladığı Türk
Uşaq Ədəbiyyatı
Həftəsində. Həftənin açılışı
R.Behbudov adına Mahni
Teatrında oldu. Cürbəcür
rəqslər, rəngbərəng
geyimlər, nağıl
qəhrəmanları, damışan
kukllalar, şəkilli kitablar...
Hansını deyim? Anadolu
Türk liseyinin xor
kollektivinin çıxışı,
“Pətək” İctimai Birliyinin
kukla teatri, Sumqayıt
şəhər fars-ingilis dilləri
təmayüllü tam orta təhsil
internat məktəbinin
şagirdlərinin maraqlı
ədəbi-bədii kompozisi-
yası...

Danışmağa sözüm
çoxdur. Amma istəyirəm ki,
belə kitab bayramlarında
siz də olasınız. Bütün
bunları öz gözlərinizlə
görə, hədiyyə olaraq “Göy
qurşağı” ala biləsiniz.



Düz 5 gün türk uşaq kitabı
dünyasını sehifə-səhifə
gəzdim, sətir-sətir dolaşdım.
Mənimlə birlikdə 189 və 190
saylı məktəblərin birinciləri
də bu səyahətə çıxdı. Kitabın
necə yaranmasını öyrəndik,
nağıl otağında nağıl dinlədik,
şəir söylədik, əl işlərimizi
sərgilədik, rəqs etdik...





Ən maraqlı isə Türkiye uşaq yazarı Səma Maraşlıının kitablarının imza günü idi. Mən bir fəal hörümçək olaraq ömrümdə ilk dəfə idi ki, başqa ölkədən gəlmış uşaq yazarı gördüm. Elə mənim dostlarım – 164 sayılı məktəbin və Bakı Modern məktəbinin şagirdləri də. Səma Maraşlıının xoş təbəssümü və bir-birindən maraqlı kitabları hələ də yadımdan çıxır. Bundan da maraqlı kitab yenilikləri ilə dolu həftələr arzusu ilə...

İncəhörüm

BİLİRŞƏN, SƏNİ NECA SEVİRƏM

ATAMA HƏSR EDİRƏM. O, HƏMİŞƏ MƏNi “DOVŞAN” DEYƏ ÇAĞIRARDI.

Yatmaq vaxtı idi... Dovşan balası anasının uzun qulaqlarından bərk-bərk yapışış üzünü onun yanağına sürdü. Sonra gözlərinin içini baxdı. Anasının onu dinlədiyinə əmin olmaq isteyirdi:

– Ana, bilirsən, səni nə qədər sevirəm?

– Körpə balam, əlbəttə, bilmirəm. Haradan bilim?

– Mən səni bax, bu boyda sevirəmmmm! – və bala dovşan pəncələrini gücü gəldikcə yanlara doğru açdı.

Amma ana dovşanın pəncələri daha böyük idi.

– Mənsə səni bax bu boyda.

“Ux, çox böyükdür”, – bala dovşan həyəcanlandı.

– Onda mən səni belə – bax, bu boyda, – deyə o, barmaqlarının ucunda dayanıb, var gücü ilə dartındı.

– Mən də səni – bax belə, – ana dovşan da barmaqlarının ucunda dayanıb dartındı.

“Ay, aman, nə hündürdür, mən də belə edə bilsəydim!”

Birdən bala dovşanın ağlına maraqlı bir fikir gəldi. Qabaq pəncələri üstə qalxıb arxa pəncələrini ağacın gövdəsinə dirədi:

– Anacannnnn, mən səni arxa pəncələrimin dırnaqlarının ucuna qədər sevirəm.



– Elə mən də səni sənin arxa pəncələrinin dırnaqlarının ucuna qədər sevirəm, – deyib, ana dovşan pəncələrindən tutub balasını yuxarı qaldırdı.

– Hə onda... Onda... Mən də səni... Bilirsən, necə sevirəm? Bax belə, – bunu deyib, bala dovşan talada hoppandi, diyirləndi.

Ana dovşan gülümşündü:

– Bax, mən də səni belə, – o elə hoppandı ki, qulaqları ağacların budaqlarına dəydi.

“Gör bir necə tullanır. Başı ağaclarla dəyir. Mən belə bacarmıram!”

– Ana, səni uzun-uzun, çox uzun – bu tala uzunluqda, ya da bizim yanımızdan çaya qədər sevirəm!

– Mən də səni çaydan da o yana, bax o təpələrin o üzünə qədər...

“Çooox uzaqdır”, – yuxulu bala dovşan düşündü. Əsnədi. İşə bir bax, ağlına daha heç nə gəlmirdi. Birdən yuxarıda, kolluqların arasından boyunan Ayi və ulduzlarla dolu böyük qapqara səmanı gördü.

– Tapdim... Səmadan uzaq heç nə yoxdur!

– Mən səni səmadakı Aya qədər sevirəm, – dedi və gözlərini yumdu.

– Ay səni, gör bir gedib hara çıxdı, – ana dovşan onu qucağına götürdü, qolları üstə alıb, yarpaq döşənmiş yatağına qoydu. Yanına uzanıb onu sinəsinə sıxdı. Yanağından öpüb, piçildədi. – Balam, mən də səni Aya qədər sevirəm... Aya və Aydan yerə qədər...



DÜNYANIN ƏN YAXŞI AYI BALALARI

Biri vardi, biri yox, ana ayı, ata ayı və üç balayı ayı vardi – birinci ayı balası, ikinci ayı balası, üçüncü ayı balası. Bala ayıları kim yataqlarına qoysa, ata və ya ana, deyərdi: "Siz dünyanın ən yaxşı balalarınız". Amma bir dəfə axşam ana ayı onları yatağa uzandırıb, üzlərindən öpüb: "Siz dünyanın ən yaxşı balalarınız", – deyəndən sonra ayı balaları sual vermək istədilər.



"Sən hardan bilirsən?". Onlar, nəhayət, suali verdilər:

– Sən hardan bilirsən ki, biz dünyanın ən yaxşı ayı balalarıyıq?

– Bunu mənə sizin atanız deyib, – deyə ana ayı cavab verdi. – Siz doğulan gecə deyib. Sizi ilk dəfə görən kimi belə dedi: "Onlar dünyanın ən gözəl balalarıdır. Onlardan gözəl ayı balası Yer üzündə ola bilməz".

Bu cavab balaların xoşuna gəldi. Onlar bir-birinə qışılıb şirin yuxuya getdilər... Amma günlərin bir günü birinci ayı balasının ağlına bir fikir gəldi: "Bəlkə, bacı və qardaşı ondan daha gözəldir. Çünkü onların sinəsində ağ xal var. Bəlkə, anam ağ xallı ayıları daha çox sevir".

...Və demək olar ki, eyni anda ikinci ayı balasının beyninə başqa bir fikir gəldi: "Bəlkə, atam qardaşlarımı məndən çox sevir?! Axi onlar oğlanıdır, mən isə qız".

...Bax elə bu vaxt üçüncü ayı balası da kədərlidir: "Mən ən balacayam. O biri ikisi məndən böyükdürlər. Bəlkə, böyük olduqları üçün..."

Həmin gecə hər üç ayı balası ata ayıya eyni suali verdi:

– Sən ən çox kimi sevirsən? Axi hər üçümüz sənin ən sevimli balan ola bilmərik.

– Ola bilərsiniz. Özü də necə... – ata ayı dedi. –

Ola bilərsiniz. Çünkü ana ayı bunu deyəndə, mən öz qulaqlarmla eşitmişəm.

Bunu deyib, o, birinci ayı balasını qucağına götürdü. Üzündən öpüb dedi:

– Anan səni görən kimi belə dedi: "Bu, dünyanın ən gözəl birinci ayı balasıdır".

– Axi mənim sinəmdə ağ xal yox idi.

– Ağ xal olmasa da, olar, – atası dedi və onun başını sığalladı.

– Ata, bəs mən?, – bunu deyən ikinci ayı balası ididi.

– Səni də görən kimi, – atası onu qucağına götürdü, – anan dedi: "Bu, dünyanın ən gözəl ikinci ayı balasıdır".

– Axi mən qızam.

– Oğlan, ya qız, bizim üçün heç bir fərqi yoxdur, – deyə ata ayı qızının burnundan öpdü. Sonra üçüncü bala ayını atıb-tutdu və dedi. – Yaxşı yadımdadır. Anan səni mənə göstərib dedi: "Bu, dünyanın ən gözəl üçüncü ayı balasıdır".

– Hətta mən ən balaca olsam da...

– Böyük və yaxud balaca olmayıçıdan asılı olmayaraq, sən dünyanın ən gözəl üçüncü ayı balasısın. Biz sizin hamınızı hamidan çox sevirik.

Bu cavab dünyanın ən gözəl ayı balalarının çox xoşuna gəldi. Onlar bir-birinə qışılıb müşəl-müşil yatıldılar.

Sem Makbratnı





Salam "Göy qurşağı"!

Bu yaxınlarda ailəmizlə Milli parka gəzməyə getmişdik. Birdən bərk yağış yağıdı. Axi yazda tez-tez yaz yağışları yağır. Anam çantasından güllü çətirini çıxarıb mənə verdi.

Yağışdan sonra səmada-dənizin üzərində gözəl, möhtəşəm və rəngarəng göy qurşağıını, insanların üzündə isə sevinc və təbəssüm gördüm. Göy qurşağı rəngli, büllür körpüyü bənzəyirdi. Onun üzəriylə gəzmək, ondan kəndir sallayıb, yelləncək düzəltmək, göy qurşağının altında yelləncəkdə yellənmək istədim. Anam dedi ki, bu yalnız nağıllarda olur. Amma mən göyqurşağı ilə fotosəkil çəkdirə, onun rəsmini çəkə və "Göy qurşağı"na məktub yaza bilərəm.

Mən, Sahib Fətiyev, H.Əliyev adına Müasir Təhsil Kompleksinin 1-ci sinifində oxuyuram. Çoxlu dostum var. Tənəffüs zamanı məktəbdə dostlarımıla "Göy qurşağı"nda dərc edilən nağılları, hekayə, şeir və maraqlı məlumatları həvəslə oxuyuruq. Ən çox sevdiyim rubrikalardan biri də "Çox oxusan, çox bilərsən"dir. Bu rubrikada hər dəfə yeni, maraqlı kitablar haqda məlumat verilir. Bu kitabxananın oxucusu olduğum üçün tez-tez kitabxanaya gedib kitablarla biliyimi artırıram. "Göy qurşağı", sən uşaqların əsl dostusandır!

Mən rəsm çəkməyi çox sevirəm. Rəssamlıq məktəbinə gedirəm. Öz rəsmlərimdən bir neçəsini sənəd də göndərirəm. Uşaq teatrlarından birinin üzvüyəm. Tamaşalarda və uşaq verilişlərində öz istedadımı nümayiş etdirirəm. Dərslərimdən əla qiymətlər alıram. "Göy qurşağı"nda dərc olunan maraqlı nağılları və şeirləri həvəslə oxuyuram.



Salam mənim sevimli "Göy qurşağı"m. Mən sənin hər gəlişini böyük səbirsizliklə gözləyirəm. Sənin sahifələrini bəzəyan rəngarəng şəkillərə maraqla baxır, müxtəlif mövzulu rubrikalarını həvəslə oxuyuram. Sənin köməyinlə mən Firidun bəy Köçərli adına Uşaq Kitabxanasında olan yeniliklərdən xəbərdar olur, jurnalda qeyd olunan yeni məlumatlar sayəsində dünyagörüşüm daha da genişlənir. "Çox oxusan - çox bilərsən" rubrikasında isə yeni nəşr olunmuş ədəbiyyat ilə tanış oluram. Mən bu jurnal vasitəsi ilə çox yeni məlumatlar öyrənirəm. Əziz "Göy qurşağı", böyüdükcə sənin də mənimlə bir böyüməyini istəyirəm.

Rəcəb Sadıqov
201 sayılı məktəb, 6 sinif



Əziz "Göy Qurşağı" redaksiyası!

Mətbəxdə çay hazırlayarkən qızım təlaşla içəri girdi və "Ana etdiyim yaxşılıqları tez bir zamanda unutmaliyam". "Nə oldu qızım", - deyərkən əslində nə söyləyəcəyini təxmin etdim. Qızım, "Etdiyimiz yaxşılıqları unutmağımız lazımdır", - dedi. "Doğrudur, afərin mənim ağıllı qızıma. Yaxşı, sən bunu haradan öyrəndin?" "Göy Qurşağı jurnalında oxudum, ana", - dedi. "Mənə də göstər, mən də oxumaq istəyirəm", - dedim. Sonra birlikdə otağına gedib jurnalı baxdıq. Gördüm ki, bu mövzu "Göy Qurşağı"nın 2010-cu ildə çıxan sayalarından birində dərc edilib. Demək, jurnallar təsirini zamanla müəyyən edir. Jurnalların bir gözəl tərəfi də odur ki, geriyə dönüb köhnə sayları nəzərdən keçirib, təkrar-təkrar oxumaq imkanın olur. Bu yaz tətilində qızım bütün sayları gözdən keçirdiyi üçün təzə-təzə ağlında qalib bütün oxuduqları. Əlbəttə, davamlı baxıb, oxuduğu üçün də öyrəndikləri qalıcı hala gəlir. Bir də qızımı jurnal ilə temasda ikən gizlicə izləmək mənə çox maraqlı gəlir. Bəzən "Birlikdə gülək" səhifəsinə baxıb iżəkdən güllür, bəzən mənətiqi suallar üzərində baş sindirir, bəzən də marağını çəkən fərqli bir məlumatla qarşılaşlığında bizə də oxuyur. Mənim fikrimcə, hər evə heç olmasa ən azı bir uşaq jurnalı girməlidir! Bilmirəm, jurnalların uşaq üçün necə bir yer tutduğunu hələ fərqində olmayan valideynlər var mı? Olduğunu zənn edirəm, çünkü uşağının oxumamasından, televiziyyaya, kompiüterə çox maraqlı göstərməsindən şikayət edən bir çox insan var. Övladınızı oxumağa həvəsləndirin. Bu xeyirxah işə, onun adına bir uşaq jurnalına abunə olmaqla başlaya bilərsiniz. Məsələn, "Göy Qurşağı"nı oxumayacaq uşaq yoxdur. Yaxşı ki, belə bir maarifləndirici jurnal var və bu jurnalda əməyi keçən bütün insanlara təşəkkür edirəm!

Nuranə Seyidli




Merhaba, sevgili
kardeş ülkenin çocukları.
Benim ismim Yağmur,
14 yaşındayım
Türkiyede Atatürk
Lisesinde okuyorum.

Azerbaycana "Türk çocuk
edebiyatı haftası" için
geldim. Kitap sergilərini
incelerken "Göy qurşağı"
çocuk dergisini gördüm, çox
dikkatimi çeki. Çekildim bir
köşeye, başladım okumaya.
Azericəm çox muhteşem
olmasa da, bazı sözler hariç
çox şeyi anlaya biliyordum.
En çox dikkatimi çeken
mantığı geliştiren sorular
oldu. Renkli sayfaları,
mantık geliştiren soruları,
önemli bilgileri ile "Göy
qurşağı" beni çox etkiledi.
Bu derginin
yayımlanmasında emeği
geçen bütün çalışanlara
teşekkür ederim.






Baharla gələn KİTAB SEVİNCİ




Ciçəkləmiş qızılıgül budaqları açıq pəncərədən içəri boyylanırdı. Pəncərənin qarşısında iki uşaq kürsüsü var idi. Bu kürsülərdə Kay və Gerda oturub, əl-ələ tutmuşdular. Onlar artıq Qar Kraliçasının soyuq, kimsəsiz və nəhayətsiz qəsrinin əzəmətini qorxunc yuxu kimi unutmuşdular...

H. K. Andersen "Qar kraliçası"



1967-ci ildən üzü bəri mütəmadi olaraq 2 aprel – böyük Danimarka nağılıçası H.K.Andersenin anadan olduğu gün bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur.



Eləcə də bizdə. Gözəl və günəşli Azərbaycanımızın F.Köçərli adına Respublika Uşaq Kitabxanasında bu günü həsr olunmuş "VII Milli Uşaq Kitabı" sərgisi işinə başladı. Sərginin təşkil edilməsində əsas məqsəd uşaqların informasiya tələbatının ödənilməsi ilə əlaqədar onların ölkəmizdə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış etmək, kitaba və mütaliyəyə həvəsi artırmaq, milli dəyərlərimizi yaşatmaqdır.



Tədbirdə Azərbaycan uşaq yazıçılarından Qəşəm İsbəyli, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Aygün Bünyadzadə və Gülzər İbrahimova iştirak etdi.




Son dövrlərdə nəşr olunmuş uşaq ədəbiyyatı nümunələri 30 başlıq altında sərgiləndi.



Şəffaf dəniz gözəli - *Salpa Major*

Bu səltənətin digər qəhrəmanı isə ilk baxışda ustalıqla düzəldilmiş şüşə heykəlciyə bənzəyir. Əslində isə çox nadir dəniz heyvanı, onurğasız *Salpa Major*dur. Bu qeyri-adi canlıya baxanda adama elə gəlir ki, onun bədəni pulcuqlarla örtülüdür. Amma belə deyil. Daxilində onurğasının ağ kölgəsi və qəribə narincı damcı görünən *Salpa Major* yumpyumsaq, jelevari bir canlıdır. Adətən, düşmənlərin arasında – suyun üst qatlarında üzür və planktonlarla qidalanır. Amma bu cəsarət göstəricisi deyil. Sadəcə, şəffaf bədəni onu gözə görünməz edir və düşmənlərdən qoruyur.



Suda və yağışda Şəffaf olanlar səltənəti



Bu səltənətin ilk qəhrəmanı Cütyarpaq Qrey çiçəyidir. Əslində ağappaq olan bu çiçəyin ləçəklərinə yağış damcıları dəyən kimi o şəffaflaşır. Su ilə temasda olan çiçəyin ləçəklərindəki piqmentasiya (rəng verən maddə) itir və onlar şüşə kimi şəffaf olur. Bu zaman çiçək sehirlili dağ büllürü kimi bərq vurur. Bu əsrarəngiz çiçək Yaponiyanın və Çinin rütubətli

meşəlik və dağlıq ərazilərində bitir. Onunla rastlaşanlar böyük yaşıl yarpaqların arasında ağappaq mirvari kimi sayrısan bu çiçəklərin şəffaflaşmasını seyr etmək üçün onların üzərinə su sapırlar. Amma çox təəssüf ki, bu çiçəyin kökü kəsilmək üzrədir və o Qırmızı kitabın sakininə çevrilib.

Günəşdən gələn pay

Sevinc Nuruqızı



O, yenə pəncərəyə yapışmışdı. Əgər buna pəncərə demək olardısa. Dəmir barmaqlıqlı xırda bir nəfəslək idi. Böyük bir binanın zirzəmisdə yaşayış ailənin həyatla yeganə əlaqə vasitəsi olan bir nəfəslək. Bu zirzəmidə onlar artıq beş il ki, yaşayırdılar. Kəndləri işğal olunan vaxtdan, hər axşam yatmağa hazırlaşanda eyni söhbət təkrarlanardı:

— Ana, məni səhər tezdən oyadarsan. Yaxşıımı?

— Axı niyə?

— Özün bilirsən də...

— Yaxşı, yat. Oyadaram.

Sonra da hər səhər adəti üzrə, yerdə salılmış kiçik döşəkcəsinin üstündən qalxar, xirdaca, yalın ayaqlarını beton döşəməyə ehtiyatla qoya-raq pəncərəyə yaxınlaşardı. Pəncərənin önünə qoyulmuş ayaqları laxlayan stolun üstünə dırmaşar, pəncələri üstə qalxar, alnını pəncərənin dəmirinə söykəyib gözləyərdi. Kimi gözlədiyini özü də bilməzdi. Çünkü buradan baxanda o, ancaq küçədən keçən ayaqları görərdi. Pəncərə küçədən cəmi bir qarış hündürdə idi. Ayaqlar sürətlə irəliləyər, tələsərdilər. Onların bu bir qarış yerdən baxan qızçığazdan heç xəbərləri də olmazdı. Sənəm də, əslində, bu ayaqlara baxmazdı. Onu ayaqqabılar maraqlandırardı. Hündür, alçaq, rəngli, laklı, təzə, köhnə ayaqqabılar. O, hər ayaqqabının görkəminə görə sahibini canlandırıcı xəyalında. Hərdən tələsik düşüb qaçar, anasını səsləyərdi:

— Ana, tez ol, gəl bir bax. Gör, necə hündür dabanları var? Onun üstündə necə yeriyir, görəsən? Yəqin, arıq qızdır da? Kök olsa, indi onun dabanı çoxdan qırılmışdı.

Anası da onun xətrinə dəyməz, gələr, amma Sənəmi təəccübləndirən ayaqqabını görə bilməzdi.

— Heyif, getdi. Kaş görəydin. Ana, sənin də nə vaxtsa elə ayaqqabıların olub?

— Olub, qızım. Gəlinlikdə. Hündürdaban, ağ ayaqqabıları var idi. Amma çox çəkmədi ki, ara qarışdı. İndi daha elə şeyləri heç yatıb yuxumda da görə bilmərəm.

Anasının kədərlənməyi Sənəmin xoşuna gəlməzdi. Tez söhbəti yarımcıq kəsib öz yerinə qayıdar, yenidən burnunu dəmirə söykəyib gözləyərdi. Ta o üstü atlaz bantlı, çəhrayı uşaq ayaqqabıları keçənədək. Onları görəndə qeyri-ixtiyari gülümşəyər, bir qədər də yuxarı dartinardı. Amma nə qədər dartinса da, onların xoşbəxt sahibini görə bilməzdi. Onu xəyalında canlandırardı. Həmişə də gözünün qarşısına başında eynən ayaqqabısının üstündəki kimi çəhrayı atlaz bantlar, əynində gödək qırçınlı don olan qız gələrdi. Gecələr isə... Gecələr özünü görərdi yuxuda. Həmin çəhrayı ayaqqabilarda. Hər gecə yuxuda sevinərdi Sənəm. Hətta bir neçə dəfə öz gülüşünün səsinə özü ayılmışdı yuxudan... Beləcə, düz ay yarım idi ki, bu təkrarlanırdı. Təkcə şənbə və bazar günlərindən başqa. Onda anasına sual verərdi:

— Ana, bu gün də keçmədi. Bəlkə, xəstələniib, hə? Bəlkə, ayaqqabıları cirilüb?

— Yox, qızım, axı bu gün bazar günüdür. Şənbə və bazar günləri uşaq bağçaları işləmir. Gözləmə. Bu gün keçməyəcək.

Sənəm tez yerə tullanardı. Sonra da anasından yaş əsgı alıb üstünün rəngi getmiş köhnə ayaqqabılarını silər, onları parıldatmağa çalışar-





dı. Amma həmişə də tərtəmiz silə bilmədiyindən kədərlənərdi. Bu gün də tezdən oyanmışdı. Asılmışdı pəncərədən. Tez-tez gözlərini ovxalayırdı: «Gəlib keçən kimi, gedib təzədən yatacağam», — deyirdi. Budur, çəhrayı ayaqqabılar yenidən göründü. Yavaş-yavaş gedirdilər. Sənəm fikirləşdi: «Yəqin, onların yiyesi də mənim kimi yuxuludur». Birdən Sənəm gözlərinə inanmadı. Ayaqqabıların yanına sapsarı, günəş rəngində bir gəlincik düşdü. Elə həmin anda gəlinciyyə doğru iki əl uzandı. Gəlinciyyin sahibəsi onu qaldırmağa çalışdı. Sənəm də özündən asılı olmayaraq, xırda, zəif əlini dəmir barmaqlığın arasından uzatmışdı. O, bir anlığa düşünmüşdü ki, bu gəlinciyi ona Günəş atıb. Zirzəmiyə düşə bilməyən Günəş payının əvəzində. Sənəmə də bütün uşaqlar kimi Günəşdən pay düşməliydi axı. O da birdən fikirləşdi ki, bu sapsarı gəlinciyi Günəş özündən qoparıb tullayıb ona. Və əlini uzatdı... Amma əli çatmadı. Gəlincik çəhrayı ayaqqabılı qızın zərif əli ilə yerdən qalxdı və uzaqlaşdı. Sənəm məyus oldu. Ehmalca pəncərədən endi, gəlib yerinə girdi. Yorğanını başına çəkdi. Arada yorğan yavaşça titrəyirdi. Kim-sə qapını döydü. Anasının səsi gəldi:

— Sənəm, səni çağırırlar.

Yorğanı başından atdı, üzünü ətəyinə silib qapıya qaçıdı. Bu dəfə çəhrayı ayaqqabılar onların qapısında dayanmışdı. Çəhrayı paltarlı, atlaz bantlı sarışın qızçıqaz əlindəki günəş rəngli gəlinciyi ona doğru uzatmışdı.

Yolun kənarında, otların arasında iki gül bitmişdi. Güllər bütün günü baş-başa verib piçılداşır, bir-birini sə gallayırlar, küləyin gücünə birgə sinə gərirdilər. Günəş onların ən yaxın dostu idi. Gün çıxanda sevinir, onun istisinə qızınır, özlərini dünyanın ən xoşbəxt məxluqu sayırdılar. Bir gün yoldan keçən bir oğlan özü də bilmədən iri ayaqqabısı ilə gullərdən birini əzdi. O biri gül təlaşla rəfiqəsinin üstünə əyilib şivən qopardı: "Ay oğlan, sən nə etdin?! Belə gözəl məxluqu da əzərlər?" Gül göz yaşları ilə rəfiqəsini suladı. Sonra yarpaqları ilə onu sigallayıb qaldırmağa çalışdı, amma bacarmadı. Rəfiqəsi həddən artıq çox əzilmiş, gövdəsi əyilmiş, yarpaqları qatlanıb torpağa yapışmışdı. Budaqda oturub bu mənzərəni seyr edən sərcə başını bulayaraq uçub getdi. Lakin gül təslim olmadı. Rəfiqəsini xilas etmək üçün səbirlə əlindən gələni etdi. Gecələr yarpaqları ilə onun üstünü örterek soyuqdan, gündüzlər küləkdən qorudu. Günün istisi əzilmiş gülü qızındırdı, yağış damlaları isə suladı. Torpaq ona qüvvət verdi. Hamı rəfiqəsi üçün göz yaşı tökən gülün dərdinə şərik oldu. Nəhayət, bir gün səhər xəstə gül yerdən baş qaldırdı, ləçəklərini geniş açaraq günəşə tərəf boylandı. Günəş ona gülümşədi, gül gövdəsini zəif-zəif tərpədərək günəşə öz minnətdarlığını bildirdi. Günəş dedi: "Ey gözəl gül! Duzdür, mən öz şüalarımla səni qızındırdım, lakin səni xilas edən mənim istiliyim olmadı, yanındakı o rəfiqənin sənə məhəbbəti oldu".

iKi:3

REYHAN YUSİFQIZI



Park

Artıq iki əsr dən artıqdır ki, dünya uşaqlarının sevimlisinə çevrilən Karlo Kollodinin (Lorensini) "Pinokkionun macəraları. Taxta kuklanın hekayəti" əsəri ilk dəfə Florensiyada 1881-ci il iyulun 7-də "Uşaq qəzeti"ndə dərc olundu. Maraqlıdır ki, o zaman Kollodi əsəri taxta insanın ölümü ilə bitirirdi. Amma bu final balaca oxucuların ürəyincə olmadı... Və müəllif Pinokkionu oğlana çevirməyə və əsəri xoşbəxt sonluqla bitirməyə məcbur oldu.

Pinokkio

İtaliyanın iftixarı olan bu park adı əyləncə məkanı deyil, bir taxta kuklanın şərəfinə salınmış əsrarəngiz nağıl muzeyidir. Toskanodaki Pinokkio parkı 1956-ci ildə "Pinokkionun macəraları. Taxta kuklanın hekayəti" əsərinin müəllifi Karlo Lorensininin anasının doğulduğu Kollodi

(Yazıcıının təxəlliüsü bu kəndin adından götürülüb) kəndinin yaxınlığında yerləşən Peşa şəhərciyində salınıb. Bu unikal parkda əsl sənət möcüzələri yaradılıb. Tikintisinə "Karlo Lorensini" fondunun köməyi ilə ən mahir inşaatçılar, memarlar və rəssamlar cəlb olunan park bir möcüzəli məkana çevrilə bilib.



Parkin girişində ziyarətçiləri beş metr hündürlüyü olan Buratino heykəli qarşayıır. Azəciq aralıda isə üzərində nağıl qəhrəmanlarının təsviri olan böyük mozaik panno var. "Oyuncaqlar dünyası"na aparan yol boyu bürünc və poladdan tökülmüş 20 heykəl düzülüb. Onların arasında Pişik Bazilio, Tülkü Alisa, Tisbağa, Malvina və s. nağıl qəhrəmanları var.

Kiçik tunel Pinokkio kəndinə aparır, qonşuluqdakı Möcüzələr Adasında isə qədim Venesiyyaya məxsus qızıl pullar – dukatlar gətirən sehrli ağac var. Daha nələr, nələr... Buratino-Pinokkio muzeyi, "Qırmızı xərcəng" yeməkxanası, marionetkalar teatri və emalatxanası, Qarsioni bağı, Kəpənəklər Evi...



"Sözlər və əşyalar laboratoriyası"nda marionetkaların tarixi haqqında bütün həqiqətləri öyrənmək, sonra isə qeyri-adi buludun (üstündə yastıqlar və xalçalar olan şifon çəkilmiş otaqda) üstündə uçmaq olar. "Kəpənəklər Evi"ndə əlvan rənglərin rəqsini seyr etmək, tropik gözəllərinin qanadlarında Allahu məharətlə saldığı naxışların seyrinə dalmaq, onların sürfədən kəpənəyə çevrilmə mərhələlərini öyrənmək, kəpənək qanadlarının həzin piçiltisini dinləmək və zövq almaq olar.

Parkin ərazisindəki bir-birindən maraqlı kukla tamaşaları, məzəli kostyumlar geyinmiş animatorların iştiraki ilə qaz-Pinokkio oyunu, dəniz qudlurlarının gəmisində qorxulu səyahət və nəhayət... "Qırmızı xərcəng" restoranında pitsa keyfi.

Pinokkio parkı ilin bütün aylarında pinokio-sevərlərin üçünə açıqdır.



Kitab dünyasının rekordçularını təqdim edirəm. Sən də onları tanı. Bu kitablar qəribə görünüşünə, hazırlanıldığı materiala, məzmun və oxunma üsuluna görə seçilir. Diqqətlə bax.

Bu kulinariya kitabıdır. Onu oxumamışdan önce bişirmək lazımdır.


İçindəki yeməkləri yox, kitabın özünü. "Well Done" adlı bu kitab xorvat naşirlərinin əməyinin məhsuludur.

Kitabdakı yeməkləri bişirmək istəyənlər əvvəlcə kitabı bişirməlidir. Yalnız bu zaman səhifələrdəki reseptləri oxumaq olar.



QƏRİBƏ KİTABLAR

Frensis Pikering bu kitabı gül ləçəkləridən hazırlayıb. Bu rəssam qadın kitabı hazırlamaq üçün həyatında əkdiyi çiçəklərin ləçəyindən istifadə edir.




Brayan Dettmerin abidə-kitabları da olduqca maraqlı quruluşa malikdir. Atlantadan olan bu müasir rəssam kitabı hazırlayarkən biçaq, maqqaş və cərrah avadanlığından istifadə edir.



Conatan Safran Foyerin kitabı isə deşik-deşikdir. Bu amerikalı yaziçı "Tree of Codes" adlı kitabında əsil hiperyazı üslubu nümayiş etdirir.




Bu kitab isə gecə lampasıdır. O, nəinki kitab rəfində, elə masanın üstündə də çox gözəl görünür.



Tikeşİ İşikuronun kitabları isə işiq saçır. Bu şedevrlər sadə cərəyan ötürücüsündən qidalanır. Bir sözlə, kitab kitab deyil eyy, əməlli-başlı lampadır.


Martin Forstun kitabı şəkilləri olduqca qeyri-adidir. Bu şəkillər yalnız kitab oxunanda və yaxud səhifələri müəyyən bucaq altında açılanda peydə olur, kitab bağlanan kimi isə şəkillər itir.



Tunel-kitab adlanan bu kitabı Nyu-Yorkla Nyu-Cersi arasındaki tunelin şərəfinə hazırlanıb.

Bu kitabı isə, sadəcə tennis topudur. Ortadan açılır və oxunur.

Timsah GÖZ yasları...



İlk dəfə isti daşların
üstündə uzanıb
özünü günə verən
timsahları görən
yunan səyyahları
dəhşətə gəlmış və
bu canlıları “daş
qurdu”(“kroko” –
daş, “dilo” – qurd)
adlandırmışlar.

Timsahlar 250 milyon ildir ki, yaşayırlar. Başqa sözlə, onlar dinozavrların bu günə gəlib çıxmış yeganə nümayəndələridir. Bu gün təbiətdə onlara düşmən olacaq heç bir canlı yoxdur. Onlar özləri isə ideal ölüm maşınıdır.

Timsah o qədər də safürəkli deyil. Ovunu yeyən zaman ağlayan timsah heç də vicdan əzabından göz yaşı tökmür. Sadəcə, qidalanan timsahın udduğu hava onun göz yaşı vəzlərinin möhtəviyyatı ilə qarışır və nəticədə bu ölüm maşınının “ağlamağı” gəlir. Ona görə də süni göz yaşı tökənlərə “timsah göz yaşları” ilə ağlayır deyirlər.

**Su olmasa, timsahlar məhv olar, deyib kədədrənmə.
Quraqlıq vaxtı su və ov tapmayan timsah ozünü torpağa basdırıb
uzunmüddətli yuxuya gedir.
Bu yuxu aylarla davam edə bilər. Quraqlıq çəkiləndə timsah heç nə olmamış kimi qalxır və ova başlayır.**

Ay..ay..ay... Bir bunlara bax. Hannibalizm xəstəliyinə düçər olublar. Heç vicdan əzabı çəkmədən bir timsah özündən zəif dostunu, qonşusunu, qardaşını yeyə bilər, eləcə də qonşusunun təzəcə yumurtadan çıxmış balalarını. Özü də bütünlükə. Balalarını bütün günü ağızında “bulaq” başına aparıb-götirən zəhmətkeş ana üçün bir-cə bala belə saxlamadan. Elə ona görə də timsah nəslinin yalnız 1%-i yaşayır. Qalan 99%-i isə öz dostları, yoldaşları və düşmənləri tərəfindən nuşcanlıqla yeyilir.

Amma onu da deyim ki, belə “yeyib-icən” canlı lazımlı gələrsə, bir il ac qala bilər.


**Davamlı ağızı açıq dayanan timsah görsən, təəccübənmə.
Bu aqressiya deyil.
Timsah bədəninin hərarətini soyudur.
İçindəki istiliyi çıxardır.**

Timsahın 24 dişi var. Amma çeynəmək qabiliyyəti yoxdur. Elə bu səbəbdən o, xırda daşlar udur. Bir timsahın mədəsində 5 kq qədər daş olur. Bu daşlar həm mədədəki ət parçalarının sürtünüb həzm olunmasına, həm də timsahın suyun dibində rahatca uzanmasına kömək edir. Timsah heç nə çeynəməyən dişlərini 60 — 100 dəfə dəyişir.

Palçıqlı suda yaşayan timsahlar tez-tez dava edir və yaralanırlar. Amma heç vaxt yarası irinləmiş timsaha rast gəlməzsən. Bilirsən niyə, çünkü onların qanında antibiotik var.

Yağış mövsümü başlayanda timsahlar çox təcavüzkar olur. Çünkü bu həm də onların çoxalma vaxtına təsadüf edir.

Hə, yaxşı yadıma düşdü. Axı timsahla alligatorun arasındakı fərqi izah edəcəkdir. Alligatorun burnu bur qədər dairəvi, timsahının isə uzunsovudur. Timsahların ağızı bağlı olanda alt çənəsinin dördüncü dişi görünür. Alligatorda isə yox. Həm də alligator timsahdan ölçülərinə görə bir qədər yiğcamdır. Timsah duzlu suda da yaşayır, alligator isə yalnız şirin suda. Kim desə ki, ağlayan alligator görüb, inanma. Alligator heç vaxt ağlamır. Vəssalam... Amma hər bir alligatorun bir xəyalı xətti var. O xətti keçdinsə, mütləq alligatorun hücumuna məruz qalaqsan.





ÇOX OXUŞAN ÇOX BİLƏRSƏN



Satoshi Kitamura "Stone age boy"
(Daş dövrünün oğlani)

Bir gün kicik oğlan çuxura düşür və qeyri-adı hadisələr baş verir. O, özüne gələndə etrafi heyvan dərisindən palitar geyimmiş insanlarla dolu idi. Bu bənzətme ilə Satoshi Kitamura bizi keçmiş dövri aparmaq isteyir.




Charles Fuge ve David Conway
"Bedtime Hullabaloo"

Bir gün gülməli leopard yatağında oynamamağa başlayır və Hyena bu zaman yarriyxulu olur. Heyvanlar bu səs-küyün izinə düşür və çox təcəbüli hadisə ilə qarşılışalarlar.




Bu hekayəda britaniyalı valideynləri ilə birlikdə Hindistanda yaşayın 10 yaşı dəcəl qız Meri Lennoks haqqında danışılır.




Ceff Qunhus gənc oxuculara əcinnələr ilə baş-başa qalacاقları qorxu və risklə dolu bir dünya teqdim edir.



Roman bir nefardan digərinə keçən, ayri-ayrı sahibləri tərəfindən gən qəddərlığa məruz qalan, gah da mərhəmetli üzəşen eyni ləqəblə atdan bəhs edir.




Anna Şirli 11 yaşlı yetim qızdır. Onu kicik, ucuq bir kənddə yaşayan Metyu və Marilla Katibetlər övladlığı götürür və övladları qədər sevirler.




Julia Donaldson "The Highway Rat"
(Yol sıçanı)

Yol sıçanından ehtiyatlı olun! O sizin yemeyinizi oğurlaya bilər! Yol sıçanı bütün səyahətgilərin yeməyini oğurlamاقل məşquldular. Lakin çoxbilmış ördək və onun bacısı buna son verirlər!



Shirley Hughes "All About Alfie"
(Alfi haqqında)

Kitabda 2 şeir və 2 maraqlı hekayə var. Hekayələrdən biri Alfinin nənesinin 90 iliyindən və Alfi ilə nənesinin böyük sevgisindən bəhs edir.




Mo Willems "Knuffle Bunny Too"

Triksi Knuffle adlı dovşanını məktəbə aparıb hamiya nümayiş eləmək üçün tələsir. Lakin məktəbə gedəndə gördüklinə inanmir. Ola bilməz! Sonjada da eyni dovşandan var. Lakin xanım Qininqrov onların dovşanları birlikdə dərsə girməsinə icazə vermir və dovşanları dərsdən çıxanda qızılara geri qaytarır. Gecə yarısı Triksi dovşanlarının deyişik düşdürüyü görür. Bu ehvalat yeni dostluğa götrüb çoxarır.




Lauren Child
"I'm too absolutely
small for school"
(Men məktəbə
getmek üçün çox
kiçiyəm)

Lora məktəbi sevib-
sevmədiyindən əmin
deyil və 10-dan çox
say bilməyə ehtiyacı
olmadığını düşünür,
çünki hec vaxt 10-dan
çox peçenye yemir.
Lakin qardaşı onu
inandırmağa çalışır ki,
məktəb önemlidir.



Martin Waddell "Owl Babies"
(Bala bayquşları)

Üç bala bayquş yuxudan ayılanda analarının evdə olmadığını
görürər. Bəs ana hərdədir? Nə
vaxt qayıdacaq? Nə baş verir?



Julia Donaldson
"The Gruffalo"
Məsədə gəzməyə
çoxan balaca sıçan və
onun xəyali canavarı
haqqında nəğli oxu.
Bu canavar qarşısına
çoxarsa, çoxbilmış
sıçan nə edəcəyini
bilmir.


SUAL




Bu müdrik insan və filosofun eyni gül haqqında cild-cild kitabları var. Müdrik insanın və onun ilham pərisi olan gülün adını tap.

Yer üzərində qeyri-adi bir həbsxana var. O nə daşdan tikilib, nə taxtadan, nə hörülüb, nə də suvanıb. Nə göyün üzündədir, nə də yerin altında. Belə bir həbsxana yalnız Afrikada var, özü də çox yox, cəmi bir dənə. Bu həbsxananın məhkumları harda yaşayır?


Pinqvinləri elə düz ki, onların üzərindəki rəqəmlərin cəmi hər cərgədə 12-ni keçməsin.




Ev kibrıt çöplərindən tikilib. Cəmi 2 çöpün yerini elə dəyiş ki, ev başqa istiqamətdən görünən.



Spiral 24 kibrıt çöpündən qurulub. Sən 2 məsələni həll etməlisən. 1) Cəmi 2 kibrıt çöpünün yerini dəyişməklə 2 kvadrat al; 2) 4 kibrıt çöpünün yerini dəyişməklə 3 kvadrat al.



Bıçağı üç dəfə hərəkət etdirməklə pendiri 8 bərabər hissəyə böl.



Bu ağacları elə ək ki, hər birində dörd ağaç olmaqla beş cərgə alınsın.





Sülh göyərçinləri və KAPOEYRA SƏMİMIYYƏTİ

Kapoeyra – braziliya döyüş növüdür. Bu idman növü həyatı, müsiqini, rəqsi və idmanı sevənlər üçün əla əyləncədir. Yəni sənin üçün, əziz dostum. Çünkü onda rəqsin, akrobatikanın və əyləncənin elementləri var... Və bu qəribə idman növünü braziliya musiqisi müşaiyət edir.

Ən maraqlı məqam isə odur ki, müxtəlif yaş qruplarına məxsus idmançılar bir yerdə məşq edir. Həm ünsiyyətdə olur, həm də yeni dostlar qazanırlar.

Bu idman növü ilə məşğul olanlar özünəgübənli və səmimi, dözümlü və məsuliyyətli olur, həyatı sevir və insanlarla ünsiyyət qurmağı bacarırlar.

Kapoeyra – təbəssümlü döyüş növüdür. Onda kədərə, qəzəbə, pis əhval-ruhiyyəyə yer yoxdur. Həm də axı belə musiqi sədaları, dostların və məşqçinin alqışları altında rəqs edənin kefi mütləq göylərdə olmalıdır. Başqa harada ola bilər ki?! Həm də döyüşün sonunda tərəf-müqabilinə təbəssüm və qucaqlaşma ilə öz səmimiyyətini bildirməlisən. Qəzəbli insanda nə səmimiyyət?!

Bu oyunun ən gözəl keyfiyyəti isə odur ki, məğlub və qalib yoxdur. Bir gecədə 5, hətta 10 nəfər ilə qarşılaşmaq və hər biri ilə də dost qalmaq olar.

Kapoeyra insanda dözümlülüyü və gücü artırır. Daimi məşqlər və intensiv hərəkət idmançıdan böyük fiziki hazırlıq tələb edir.

Kapoeyranın ən böyük üstünlüyü idmançıda fərdi keyfiyyətləri aşılamasıdır. Başqa

döyüş növlərində idmançının fərd kimi formalaşması arxa plandadır, kapoeyrada isə insan şəxsiyyəti ön plana keçir. Məşqçi hər uşağın ayrı-ayrılıqda istedadını aşkar edir və ona yanaşma tərzini müəyyənləşdirir. Kapoeyra gələcək həyatda da çəkingənliyə və



cəsarətsizliyə qalib gəlir, özünəinam yaradır.

Bu idman növü müsiqini insanın canına-qanına hopdurur, ritm altında hərəkət qabiliyyəti aşılıyır və yaşamağa həvəs yaradır.

2000-ci ildə Bakıda Azərbaycan

Kapoeyra Federasiyası vahid mərkəz kimi formalaşıb.

Azərbaycan Kapoeyra Federasiyası ildə iki dəfə kəmər-dərəcə imtahanları, ildə bir dəfə Bakı çempionatı, bir dəfə Azərbaycan çempionatı və iki ildən bir "Azərbaycan Kuboku" yarışları təşkil edir.

Harda sülh var, həyat ordadır. Səmalarımıza sülh göyərçinləri, tatamilərimizə kapoeyra səmimiyyəti arzulayaq!





Evimizə bahar gəlir



Bahar müjdəsini quşlar gətirir. Qoy bizim evimizə də baharı quşlar gətirsin. Kağızdan və parçadan quşlar düzəlt. Onları budaqdan as, çöplərə bərkidib gül dibçəklərinə tax və pəncərənin ağızına qoy. Hami baharı sənin pəncərəndə tapsın.

Rəngli kartonun üstünə ülgü qoyub quşları kəs. Onları ortadan qatlayıb yapışdır. Qanadlar üçün kəsiklər aç. Düzbucaqlı kağızı qarmon kimi qatla və tən ortasından tutub kəsiyə keçirt. Sapa bərkidib tavandan as.



Müxtəlif rəngli parçadan ülgü üzrə iki bədən hissəsi və iki qanad kəs. Qanadları bədən hissələrinin üzərinə tik. Kiçik bir hissəni açıq qoymaqla bədən hissələrini tərs üzü üstə qoyub tik və düz üzünə çevir. Açıq yerdən bədəni pambıqla doldur. Gözlərinin yerinə düymələr bərkit. Quş hazırlıdır. Onu çöpə keçirt və atlas lentlə bağla. Onlarla gül dibçəklərini bəzə və pəncərənin ağızına qoy.



Gəzintiyə çıxanda evə bir ağaç budağı gətir. Rəngli kağızda ülgü ilə quşlar kəs. Birləşmə hissələrini yapışqanla bərkit. Sapa keçirdib budaqdan as. Budağı rəngli kağızdan kəsilmiş çiçək və yarpaqlarla bəzə. Budur, bahar sənin evindədir!






*Kənan
Elnur oğlu
Əliyev*

*Avropa Azərbaycan
məktəbinin 6c sinif şagirdi*

«Qarabağ» mövzusunda esse

Qarabağ dedikdə, məncə, azərbaycanlı olan hər bir insanın ürəyində xüsusi bir hiss oyanır. Mənim valideynlərimin ikisi də qarabaqlıdır. Elə uşaqlar var ki, onların məmləkətləri düşmən əlində deyil. Amma mənə elə gəlir ki, Qarabağın işğalı onlara da pis təsir edir. Böyüyəndə mənim kimi, onlar da Qarabağı qaytarmaq üçün hər şey edərlər. Çünkü Azərbaycanın hər yeri bizim üçün vətəndir. Mənim tək arzum odur ki, Qarabağın rayonlarını görüm, ata-ana yurdum olan Ağdamda yaşayım. Lakin biz Qarabağı sülh yolu ilə ala bilməyəcəyik. Mənim ürəyimdə ermənilərə qarşı intiqam hissi var. Ona görə də mən istəyirəm ki, Qarabağı vuruşub alaq. Onda şəhidlərimizin də qanı yerdə qalmaz. Axı bizim güclü ordumuz, qəhrəman əsgərlərimiz var. Düzdür, bizdən də ölü olacaq. Amma eybi yox təki namusumuz, şərəfimiz təmiz olsun, intiqamımız alınsın. Onsuz da dünyada hamı gec-tez dünyasın dəyişir, lakin mən adı insan kimi dünyamı dəyişmək istəmirəm. Mübariz kimi, başqa qəhrəman şəhidlərimiz kimi mən də böyüyəndə vətənim uğrunda vuruşmaq lazımlı gəlsə, şəhid olmaq istəyirəm, təki vətən sağ olsun. Sevə-sevə əzbərləyib oxuduğumuz himnimizdə yazılışı kimi:

*Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadırız!*



*Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
qeydiyyatdan keçib.*

Qeydiyyat nömrəsi:

No 3926 – 06.11.2014

2006-ci ilin noyabrından çıxır.

Təşkilati dəstək:

Azərbaycan Respublikası

Mədəniyyət və Turizm Nazirliyi

Təsisçi:

F.Köçərli adına Respublika Uşaq Kitabxanası

Baş redaktor: Şəhla Qəmbərova

Redaktor: Sevinc Nuruqızı

Korrektor: İlaha Quliyeva

Bədii tərtibat: Gülnar Qurbanova

Üz qabığında: Əzizə və Dəniz Bəhruzlu

*Müəlliflik hüququ F.Köçərli adına
Respublika Uşaq Kitabxanasına
məxsusdur.*

*Xüsusi icazə olmadan jurnalın sürətini,
elektron variantını çap etmək və
yaymaq qanuna ziddir.*

Ünvan: Bakı AZ1022 S.Vurğun küçəsi – 88

Tel: (+99412) 5970851,

Faks: (+99412) 5970879.

*Jurnalımıza abuna olmaq istəyirsinizsə,
yuxarıdakı ünvana müraciət edə bilərsiniz.*

Tiraj 3000

«Aspoliqraf LTD»

*nəşriyyat-poliqrafiya müəssisəsinin
mətbəəsində hazır diapositivlərdən
çap olunmuşdur.*



www.clb.az
www.fb.com/clb.az